

Bir çox cəhdən diqqəti cəlb edən daha bir yaxzı təqdim etmək istəyirəm: "İngilislərin "Mavi kitab"dan başlanan "erməni genosidi", yaxud 100 ilə yaxındır ki, tarixi həqiqətlərin qarşısını bir kabus keşir". Bəri başdan onu deymə ki, bu yazıya sərh vermek, münasibət bildirmek istəməzdəm. Məni bütövlükde oxucu diqqətinə çatdırmaq əslində idəyani müasir oxucuya yetirmək baxımından daha şəhəmiyyətlidir.

* * *

"Kabus" sözüne klassik sərh incilərindən sayılan "Qabusnamə" əsərinin mülliəti Kabus ibn Vəşnigirin adında rast gəlmişəm, sonra Karl Marks və Fridrix Engelsin "Komunist partiyasının manifesti" əsərində də bu söz qarşına çıxıb. Əsərin ilk cümləsi "Avropada bir kabus dolasmağdadır – komunizm kabusu"dur. Cümhönlüyü işçisindəki "kabus" sözü gəncinimdə varlığımı qorxu ötürür bir hissə çevrilmişdi. Qulu Məhərrəmliinin yazılmasının sorlılaşması, "kabus" sözü dənə həmin vahimə duyularını ifadə edir. Mahiyyətə burada "şər" anlamını daşıyır.

Bu yazı, yəni Qulu Məhərrəmliinin "Gələcəyə on söz" kitabında yer almış, xüsusi tarixi ocerək səciyyəsində yazılış "Mavi kitabdan baylanan erməni genosidi" mətni şəhət etdiyi mövzuya görə özünəməxsus bir yanşına təlob edir.

Türkəyə bizim üçün özümüz qədər anlam daşıyır. Türkəy üçün olan bizim üçün də var, ister yaxşıya olsun, ister pisa. Mülliət bəzəyida uydurma erməni genosidi ilə bağlı müasir yanşımıنى dəyərləndirməyə çalışır. "Giriş" da ABŞ-in tarix üçün başa qırısına çevriliş erməni genosidinə münasibəti diqqət çəkir: "Ermənilər bu aprelde ABŞ prezidentindən həsratla gözləndikləri "genosid" kalmazlığını eştirdilər. Barack Obama "böyük fəlakət", - dedi, bəzəyida gözləndildən danışın Türkəyin bac nazırı isə həmin fəlakətin səbəbini və bac verənə səraitinən düzgünsəldirdi". Məqədənin yazıldığı (26.04.2014) dördüncü Amerikanın prezidenti Obama idi. Obama ermənilərlə verdii vədindən gərə "böyük fəlakət" ifadəsinə iştirak etdi. O vaxt baş nazır olan Ərdoğan "böyük fəlakət"ə cavab olaraq dövrünün hadisələrini "böyük koc" adlandı. Doğrudur, siyasetçilərin mövqeyindən ham, hər kim cəmiyyətdən yaxşı məvqelər tutmuş ermənilər, doğrudan, Osmanlı imperiyası bir milli kimi məhv etmək niyyəti güdüb? Tarix bu suala hadisələrin Türkəy üçün kədərli xronikası ilə cavab verir". Əgər ermənilər Türkəyə genosidə məruz qalmışdı, onda bunu Türkəyə parlaməntində də yer alan, aq qala 500 minlik erməni toplumu Türkəyədə neço yaşayır?

Bu yazı ilə Qulu Məhərrəmli tarixçilərimizin arxivə yaxalı olduğu tarixi xronika ilə nosilları məlumatlaşdırmağa olduğuna təsdiq olub və bu prosesdə yaranan acı xatirələr hamimiz ərtəq dördür. Bu cəsarətli və riskli yanşına no qədər qalmışlıq görünso, heç həqiqi tarixi öz adı ilə, yəni "məchuri koc" kimi təqdim edir. Ona görə də bu addımı Türkəyin geri qələməsi və ya hanissaya yalnız "soyqırımı" "etiraf" etməsi kimi qiymətləndirmək olmaz. Əksinə, Ərdoğanın bu boyanatı ermənilərlərə və onların himayədarlarına

"yalanı deyil, tarixi həqiqətləri qəbul edin" çağrısıdır". Dəqiq və aydın çağrısıdır. Əgər ermənilərin Türkəy orazisindən köçün Amerika, eləcə də Avropa belə can yanğısı ilə xatırlayırsa, onda 1813-1828-ci illər arası Rusiya İran müharibəsində heç bir zərər görmeyən ermənilər Rusiya siyaseti mecbur olaraq onu Qafqaza köçürürdü! Əslində, İran'dan Simalı Azərbaycan orazisine, Naxçıvana, Zəngözüra, İrovana daşınan erməni köçü geləcəyo yerləşdirilmiş uzaqmənzilli minnələr idi. Ancaq bu məsələlər heç kim narahat etmir. Ermənilərin Azərbaycan köçürülməsi ilə başlanan və qan-qırğını müşayit olunan tarix yolu demək olar ki, kimse nənə dündürmür. Qulu Məhərrəmli doğru deyir: "Tarixin olub-kəçənləri qıymətləndirmək üçün gerçəklək deyil, bir meyar var və bu meyarla ya-naşlılığı Türkəyə bas qərargahı 1915-ci il fevralın 25-də bütün hissələrə ermənilər hərbi xidmətə çağırılmamaq, xidmətlərə olanları isə silahlara alınmaq, baroda təlimat vermİŞ, lakin bənəticisiz qalmışdır. Artıq aprelin ortalarında Sivas qubernatoru mərkəzə göndərdiyi telegramda silahlanması 30 min ermənidən yarısının rus ordusu-

döruq irəliləməsi erməniləri dəha da ümidişləndirdi. Onlar vətəndaşı olduları Türkəyə parçalayaraq bu ərazilər erməni dövləti yaratmaq üçün tarixi fərstən yetidiyini gənun edirdilər. Odur ki, noyabrın sonlarından ermənilər ruslara dəstək üçün hərəkət keçmişlər və Vanda partizan dəstələri yaratmağa, işğalşalar tövratmaya başlamışlardır. Həmin dövrədə türk parlamentinin deputatı, daşnak Qarabağ Bəstəməyacın erməni kömülülərindən ibarət dəstələr taskıl etmək üçün ruslara tərəfə keçmişlər. Təzliklə Zeytunda, Maradaş, dəha sonra – fevralda Biltişda və Muşda, martda isə şəhərin 42 faizi erməni olan Vanda üşün qaldı. Məs qiyamında parlamentin deputatı, sonradan ruslar tərəfə keçmiş Papazyan da iştirak etdi. Üşyanların geniş vüasat hərəkəsindən narahat olan Türkəy ordusunun bas qərargahı 1915-ci il fevralın 25-də bütün hissələrə ermənilər hərbi xidmətə çağırılmamaq, xidmətlərə olanları isə silahlara alınmaq, baroda təlimat vermİŞ, lakin bənəticisiz qalmışdır. Artıq aprelin ortalarında Sivas qubernatoru mərkəzə göndərdiyi telegramda silahlanması 30 min ermənidən yarısının rus ordusu-

dırma və zəhmət təlob etdiyini təsvir vətəndaşın çatın deyil. Qulu Məhərrəmliinin mətnində erməni xəyənətinin, erməni hiyələrinin bütün ebyəcərlikləri üzə çıxır: "Erməni siyasi təşkilatlarının üşyancıclarla və Türkəyin düşmənləri ilə birləşməsi dañıl alındı çoxlu faktlər olan hökümat 1915-ci il aprelin 24-də böyük şəhərlərdə erməni komitələrini bağladı və rəhbərlərinə həbs etdi (ermənilər məhz bu tarixi "genosid" günü kimi qeyd edir). Lakin bu sər addım da Şərqi Anadoluda erməni qiyamlarını dayandırıa bilmedi. Bölgə üzərində nəzarəti tamamilə itirmək təhlükəsini görən müdafiə naziri Əmər paşa mayın 2-də daxili işlər naziri Taşlı paşa erməniləri ya tamamilə ölkədən qovub çıxarmış (Rusiymanın müsəlmanları zorla Türkəyə arzıxına qovmasına cavab olaraq), ya da Anadolunun müxtəlif rayonlarına yerləşdirmək barədə yazılı müraciət göndərdi. Amma hökümat bu təklifi rəcavət etməyə tələsmədi". Doğrudur. Osmanlı hakimiyyəti həttə bu cür ciddi xəbərdarlıqlarla, həyəcanlı xəbərlərə cavab verməyə tələsmir. Bu o demək deyildi ki, Osmanlı hakimiyyəti vəziyyəti görə bilmir, də-

II. Qarabağ: yaşayan tarixin təzadları

3. Publisist sözü və həqiqətin özü

Professor Qulu Məhərrəmli... nadir şəxsiyyətlərdəndir: əsl-i-nəsl, kökü olan və bə zəminda öz zəhməti, hüneri hesabına kamillaşmış, yüksək manəvi-intellektual səviyyəyə yüksəlmış insan! Neçə ilərdir Qulu mülliətin ekranında fəaliyyətinə izleyirəm, qəbələ yanğısı ilə yazdığı publisist məqalələrini oxuyuram, cəmiyyətdəki əlçütü-biçili, əsli vətəndaş davranışının görürəm. Onun ağıllı, morifli, nizam-intizamlı, əməlisaleh, içtimai hədisələrə həssas olması hər seydi özünü göstərir. Belə adamlar an долaslıq dövrlərdə də, an qəliz əhatədə də öz səmimiyyətləri və prinsip adəmi otlamaları ilə özlərinə hörmət hissi oyadır, ürəkləri fəth edirlər.

Əbülhəsən ABBASOV, filosof, professor

hüquq izahı ilə heç bir əlaqəsi yoxdur. Həmin izahı görə, genosid cinayəti hər hansı bi milli, etnik və ya dinî grupp xüsusi məqsədlə planlı şəkildə tamamilə və ya qismən mahv etmək niyyəti ilə törədilən əməldir. Tarixi hərəkət Türkəyə xüsusi imtiyazları olmuş, həmisi cəmiyyətdə yaxşı mövqelər tutmuş ermənilər, doğrudan, Osmanlı imperiyası bir milli kimi məhv etmək niyyəti güdüb? Tarix bu suala hadisələrin Türkəy üçün kədərli xronikası ilə cavab verir". Əgər ermənilər Türkəyə genosidə məruz qalmışdı, onda bunu Türkəyə parlaməntində də yer alan, aq qala 500 minlik erməni toplumu Türkəyədə neço yaşayır?

Bu yazı ilə Qulu Məhərrəmli tarixçilərimizin arxivə yaxalı olduğu tarixi xronika ilə nosilları məlumatlaşdırmağa olduğuna təsdiq olunur. Həqiqi mənəsində tarixi hadisələr sözün həqiqi mənəsində tarixçi məsuliyyəti, tarixçi doqiqiliyi ilə yazına gotırır: "1914-cü il noyabrın əvvəlindən Rusiya Osmanlı imperiyasının mühərrihə elan etdi və türkərlər 1 Dünya mühərrihəsinə girdi. Dekabr ayında türk ordusu Qars istiqamətindən ağ məğlubiyətə uğrayaraq Van tərəfə çəkiləndə "Daşnakşütün" partiyasının çıxayı çırtladi. Rusların İran, sarhədi ilə Şərqi Anadoluya

na qoşulduğunu, yarısının isə türk ordusunu arxadan hücum hazırladığını həyəcanla xəbər verirdi. Van qubernatoru isə vəziyyəti nəzarət edə bilməyindən sıkarışlınlara bölgədə 4 min ışyançının cəmləşdirilən bildirirdi". Mətni oxuduqca hadisələrin məntiqi ardıcılılıq və deqiqiliyi oxucunu öz cəzibində saxlayır. Belə yazılarınlarda təhlil etməkdən, şərh və mərkədən olduğunu kimi müxtəlif dillərə tərcümə edib Amerikanın, Avropanın müxtəlif ölkələrində diplomatik korpuslarına göndərək dənə vacibidir. Qey hər kəs hadisənin necə, haradan və hansı sebəbdən başladığını, hadisələrin miyyəsini həmkin xəritəni ehət etdiyi, öz gözərləri ilə görür. Hərçənd ki, müasir dövrdən ikili standartları gözə açıq olani belə həqiqi olduğu kimi görməye imkan vermir.

Mətni izledikcə özünü dövrü içərisində görürsen. Oxucunu az qəla 100 il bundan əvvəlki zamana aparaq, həmin hadisələrin içərisindən aqaxın, həmin hadisələrin qurğusunda qələm müəlliflərinə nə qədər yüksək hazırlıq, intellekt tələb edir, bir o qədər da böyük zəhmət tələb edir. Ayrı-ayrı faktların surətindən hadisələrin herəket istiqaməti kimi keçir və ister-istəmət bütün bunların nə qədər böyük aras-

yerləndirmə imkənində deyil. Yox, son ana qədər hakimiyyət ermənilərə münasibətdə temkinli qorumaq isteyirdi. Ola bilsin ki, ermənilərin de arasından heqiqi təsadüfi sadiq olan kimsənin çıxbəz vəziyyəti diyəşəcəyi düşünürdü, ancaq bunlar baş vermir. Onun fədqiataq göstərir ki, hadisələr get-gedə dənə kəskin şəkil alır, həttə idarəetməden çıxır. Ermənilər Türkəyin içərisindən tərpəq kəsib özlərinə dövlət qurmayı xülyasına düşübər və əlbəttə, bütün bunları rusların köməkli ilə icra edirlər. Motin dənəşli xronikası dəvəm edir: "Bölgədə hərbi vəziyyət isə dənə də gərginləşdir. Suraların daçılıq sayda erməni kömülülərlə olan Rusyanın Qafqaz ordusu mayın 11-də Van istiqamətində hücumu başlıdır. Mayın 14-də Van çatan rus-erməni birləşmələri növbəti iki gündə müsəlman şəhərinin küləvi qırğını təşkil etdilər... Vanda rusların himayəsi altında erməni dövləti quరuldu. Mayın 18-də rus çarı II Nikolay "əsədət nümayis etdi" dildiklərinə görə Van ermənilərinin minnətdarlığının bildiridi və daşnakların nümayəndəsi Aram Manukyan qubernator təyin etdi.

(Davamı 8-ci səhifədə)

(Əvvəli 7-ci sahifədə)

Bələliklə, bəlli olur ki, türklər iki cəbhədə Antanta ordusuna qarşı ağır döyişlərdə ikan Şərqi Anadoluda yaşayan erməni azlığı üşün qaldıraraq torpaqları boşaltmaq üçün müsəlmanları qırı, yurdlarından qovur, rusların himayəsi altında özlərinə dövlət qururdular. Hətta bu kritik vəziyyətdə Osmani imperiyasının bu etnik toplum kimi erməniləri mahv etmək siyasetinə əl atdıgi görünümr, yeganə cərə kimi hökümət bu şəraitdə, nəhayət, erməni əhalinin köçürülməsinə qarar verir". Anadoluda, Vanda, Muşda, Türkiyən digər ərazilərdə - Zeytunda, Marasda, Bitlisde... dağlıcılıq baş alb gedirdi. Axır ki, hökümət erməni əhalisinin köçürülməsini, özü de təhlükəsiz köçürülməsini temmək qərarına gəlmədi: "Mayın 18-də mərkəzdən Ərzurumun, Van gölü ətrafindakı vilayətlərin gubernatorlarının ermənilərin Mosul, Urfa və Zor istiqamətində kütləvi şəkildə köçürülməsinə başlamaq haqqında sifri teleqramlar göndərilir. Teleqramlarda yerli hakimiyət orqanlarına "köçürülmənləri və onların əmlakını qorumaq, yolboyu arzala və istirahət imkanı ilə təmin etmək" tapşırıldı. Fəqat gərcəlik tamamilə fərqli oldu. Hökümət mühərribə şəraitində öz sərəncamlarının yerinə yetirilməsinə tömən edə, deportasiya üçün lazımi şərait yarada bilmədi. Köçürülmənlər yolda erməni vəhşiliyinin qurbanı olmus türklərin və kürdərin qohumlarının, təmən qisasçıların hücumlarında mərur qalır və öldürüldü. Bu qisasçılıq rus qoşularının tərkibində, yaxud ayri-ayrı üşyançı qrupların şəkildə fealiyyət göstərən erməni silahlı dəstələrinin türk əhalisi ilə qəddar davranışlı rəvac verirdi". Təhlükəsiz köçürülmə... Biz Qarabağ savaşının başlanma tarixini yada sala bilerik. Ermənilər Azərbay-

Dünen televiziya ilə xəberləri izleyirdim. Büyük Britaniyanın işgaldən azad olunmuş ərazilərde minaların təmizlənməsinə 500 min funt sterlinq ayırdığı haqqında xəber diqqətimi cəlb etdi. Öz-özümə düşünürəm; əslində bu vəsait bir vaxt Türkiyədə möhkəmə nazarətinə əlində saxlayan ingilislərin Azərbaycan cümhuriyyətçilərini qotl edən erməni terrorçularına himayədarlıqlarının xəcalət əvəzidir.

Əslində Ingiltərə bir vaxt "erməni genosidi" anlamına rəvac verərək elə dünya üçün baş ağrısı yaradıb. Və hələ də dönya bu baş ağrısından xilas ola bilmir.

Ermənilər "genosid" in 100 illiyini 2015-ci ilde qeyd edtilər. Professor Qulü Məhərrəmli bu prosesi tarixi hadisələrin fonunda belə yekunlaşdırır: "2015-ci ildə ermənilər "genosid" iddiadlarını yüz illiyini qeyd edəcək və tabii ki, bununla bağlı böyük siyasi kampaniya aparacaq, faciənin "soyqırımlı" kimi tanınması istiqamətində səylərinə davam etdirəcəklər. Türkiyə buna hazır olmalı, hətta təşəbbüs ala almış, 1915-ci il olaylarına dair beynəlxalq konfranslar keçirməli, dünya tarixçilərini bu işə qoşmalıdır. Ərdoğanın bayanatında anonsu verilən faciənin baş verdiyi tarixi-siyasi şəraiti izah etməlidir. Tabii ki, ermənilərin vaxtıla himayəsində sırvan yaşıdlıları Osmanlı dövlətinə qarşı xəyanətlər, separatçılıq və pozuculuq fəaliyyətləri, Türkiyənin şərq əyalətlərində, İran ərazisində, o cümlədən Qafqazda və Azərbaycan torpaqlarında tərəfdikləri vəhşiliklər də anlaşılmışdır. Yəni Türkiyə hökümətinin "genosid" la bağlı konkret və davamlı siyaseti olacaqsa, o zaman ermənilərin və bütün dünyanın tarixi reallığı qəbul etməsi reallaşacaq. Əks təqdirdə Ərdoğanın "məcburi köç" bayanatı havadan asılı qalacaq və Ankara "genosid" müharibəsində daim məglub durumda görünəcəkdir". İller sürətlə keçir. Bu yaxının qələmə alınmasından 7 il ötüb. Han-

3. Publisist sözü və həqiqətin özü

canlıları Qarabağdan çıxarmaq üçün, üstəlik daha 7 rayondan dərbedər etmək üçün hansı qansızlıqlara əl atmadılar? Amma Türk toplumunun, xüsuslu tarixinin humanist onənəsi ikinci Qarabağ savaşının sonundan da özünü göstərdi. Laçından, Kəlbəcərdən, Ağdamdan çıxmış üçün ermənilərə kifayət qədər vaxt verildi, hətta unitatlarını da apardırlar.

Ermənilərin "genosid" adlandırdığı zamanı mahiyyəti bundan ibarətdir. Amma Qulü Məhərrəmlinin qeyd etdiyi kimi bu köçürmə faktının özündən da anti-türk qüvvələri Türkiyənin eleyhinə vəsiat kimi istifadə edilər və hətta aradan yüz ildən də çox keçməsinə baxmayaraq bu münasibət deyimdir. "Köçürmə zamanı baş verən faciələr olaylar ermənilərə və Türkiyəni parçalamağa çalışın dövlətlərə əksətləyiş üçün yeni şən verdi. Avropada, Amerikada, Rusiyada türklərə qarşı böyük tabliğat kompaniyası başlandı. 1916-ci ildə Ingiltərə XİN-nə nəzarətindəki rəsmi nüzərlə idarəsində yazılmış və bütün dünyaya yayılmış "Mavi kitab" bu məslədə böyük rol oynadı. Hadisələrin təhrif olunduğu həmin kitabda uydurma şəhidlərin dili ilə türk "vəhşilikləri" tasvir olunur, ermənilər isə güñahsız qurbanlar kimi göstərilirdi. Kitabın hazırlanmasında yaxından istirak etmiş, maşhur tarixçi A.Toymbi bir neçə il sonra "Yunanistanda və Türkiyədə Qərb məsələsi" əsərində etiraf etdi ki, "Mavi kitab" ruhlandırıcı "hərbi tabliğat" silahı kimi hazırlanmışdı. İndi yüksək ildər ermənilərin "genosida" dair bütün fealiyyətləri bu "ruhlandırıcı kitab" asaslanır". Burada diqqətimizi "Mavi kitab" ifadəsi cəlb etdi. Demək, erməni genosidi ideyasının haradan başladığı da məlum olur. Ingilislərin antitürk siyasetinin nəticəsi kimi yaranmış kabus "Mavi kitab" da özünü beləce göstərdi.

Si dəyişiklikər baş verib? Qarabağda mühərribənin zəfər nəticəsinə Azərbaycanlılar Şuşa bayramı ilə qeyd edirlər. Əlbəttə, bu bayram Azərbaycanın 7 şəhərinin, minnə qədər kəndinin xəbabərliyi fonunda qeyd edilir. Amma ermənilərden 7 şəhərin bir divarının da niyə salamat qalmadığını soran yoxdu. Özü de xarici ölkələrin diplomatik korpuslarının söz sahibləri bu xəbabərliqlər təkəcə xronikalardan görmürlər, özləri də canlı səfərləri ilə müşahidə edirlər. Qarabağ döyüünü açılmadıqdadır. Hərçənd ki bu döyüün Rusiya və İran axıracan açılmağına imkan vermirler.

Erməni toplumunun faciali durumu həm də onluu karakteriz olunur ki, bedbaxtlik girdəbini özləri üçün bir az da darinləşdirir. Türkiyədə yaşayan yüz minlərlə erməninin baş bilənləri heç olmasa erməni xalqına müraciət edə bilsər. Erməni genosidi ifitrasından ol ekməyə dəvet edə bilsər. Yerli qarabağlı ermənilər erməni faşizminin girovluğundan xilas olmaq yolları axtara bilərlər. Bütün bunların üfüqləri həle ki görünürlər.

Görünən odur ki, həqiqət uğrunda mübarizə həm Türkiyədə, həm də Azərbaycanda davam etdirilməlidir. Trampin ermənilərə qotu və aydın cavabı olmadı. Onun yeridiliyi siyasi xətt-dən Bayden trampin kimi istifadə edərək "erməni genosidi" ifadəsini işlətdi. Baxmayaraq ki, onun bu ifadəni işlətməsi ermənilərə heç nə vermir, ancaq onlara pozuculuq fealiyyətlərini davam etdirmek üçün ilham bəxş edir.

Qulü Məhərrəmlinin "kabus" adlandırdığı "Mavi kitab"dan başlanan iftiralara koskin və aydın cavabı hər bir türk gənci üçün mübarizə qaynağı olacaq.